



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması



Müstəqil Ağayev

AMEA Fəlsəfə və
Sosiologiya İnstitutu,
Azərbaycan fəlsəfə
tarixi şöbəsinin aparıcı
elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent,
Qabaqcıl Maarif Xadimi

(III məqalə)

Keçən məqalədə qeyd etmişdik ki, torpaq eroziyası və onun şorlaşmasının qarşısını almaq üçün Həsən bəy bir sına zəruri tələflər irəli sürmüdüür. Zərdabı göstərir ki, torpaq eroziyasının genişlənməsinə qaraqlıq və məhsul qılığına səbəb məşələrin amansızcasına məhv edilməsidir. Zərdabinin göstərdiyi kimi, hələ keçən əsrin avvalında Kür çayının har iki sahilin six meşələrlə örtülü idi. Bu meşələrə ətraf düzənlərin iqliminə müsbət təsir göstərir. Lakin ağaca olan ehtiyacın artması ilə əlaqədar olaraq, bu meşələrin xeyli hissəsi məhv edilmişdir.

*Həsən bəy Zərdabı 'Əkinçi' qəzeti
nin 8 noyabr 1876-ci il tarixli 21-ci sa-*yında eroziyanın yaranmasında an basılıca amillərdən biri olan suyun azalmasını, torpaqların eroziyaya məruz qalmasını, odunun bahalıdanın çayların başında sakın olan kasır tərafından orada olan meşələrin qırınmasını, burada eroziyanın yaranmasında insanın düzgün olmayan təsərrüfat fəaliyyətini göstərək yazdı ki, suyun olmamasına ah çəkmək yox, meşə salmaq gərəkdir ki, suartsın.

Təzə meşə gelib meşə olunca, eroziyanın qarşısının alınması və su menbəyinin yaradılması məqsədile yerquruluşlu tədbirləri görəmeyin, əkin yerinin məhsuldarlığını artırmağın yollarını əkinçilərə başa salırdı. O, həle 1875-ci ildə yazmışdı: "Bizim Qafqaz vilayətinin abu havası deyilşirmeyi məlumdur. Keçmişde yayımız belə isti, qışımız isə belə soyuq olmayıb. Buna ümde səbəb meşələrin azalmağıdır".

Həsən bəy Zərdabi ömrünün sonuna qədər meşələrin qırılmasına, bunun nəticəsində baş veren eroziya prosesinin sürətlənməsinə, suyun azalmasına və iqlimin quraqlaşmasına əcmışdır. Ona görə de Zərdabı bu fikrini 24 il sonar "Kaspı" qəzeti yəniden şəhər etmişdir. O, Böyük Qafqazın şimal-sərq yamacındakı meşələrin Bakı, Şamaxı qəzaları və Dağıstan üçün odun və kömür məqsədlərile məhv edilməsinə qəti etiraz edərək yazdı: "Bu meşələrin qorunmasına qayğı göstərmək lazımdır, eks teqirdə, Quba qəzası susuz sehraya, yaxud daha sərfəsiz sulu sehraya çevriləcəkdir".

Zərdabı mal-qara otaların yerlərdə müxtəlif bitkilər arasında təbii yol ilə əmələ gelen nisbətlərin pozulmasına və bunun heyvandarlıq üçün zərərini göstərirdi. Həsən bəy biologiyadan nəzəri əsaslarından heyvandarlıqla istifadə etməyin yollarını öyrəndirdi. O, kəndliyərə otaqlardan elmi üsulla istifadə etməyin əhəmiyyətini başa salırdı.

Həsən bəy Zərdabinin təbii-elmi görüşləri

di: "Bunun sayəsində bizim otaqlarımızda faydalı otların sayı getdiğə da-ha da azalır, hazırda, demək olar ki, tamamilə süddöyen və ya digər zərərli otlar basmış otaqlara rast gelmek olar".

Həsən bəy Zərdabinin fikrincə, maldarlıqda məhsuldarlığın get-gedə aşağı düşməsinə səbəb olan amillər cəxdir. Bunnardan biri mal-qaranın artımı ilə otaqların sahəsi arasında getdiğə artan ziddiyətdir. Əhalinin həyatında maldarlığın çox böyük iqtisadi rolunu olmasına baxmayaraq, onun əhəmiyyəti üçün ölkədə şərait yaradılmışdır. O, otaqlarda sünə olaraq yem otları ekilmesini təklif edirdi. Zərdabı bu otlardan yonçanın, xəşşəsin adlarını çekirdi. Otaqların səmərəli istifade edilməsi üçün heç olmazsa, bir neçə ildən bir tərəfindən istifadə etməyi təklif etmək, yeni həmin bitkilərə lazımlı və onun toz halına keçməsinə yol verilməmeli dir."..buna görə də otaqları gübreləmek, yeni həmin bitkilərə lazımlı və onun maddələri torpağa qaytarmaq lazımdır"

Həsən bəy Zərdabi eroziya prosesləri ilə yanaşı, aqrokimyəvi problemlər haqqında da fikir söylemişdir. O, eroziya nəticəsində degradasiyaya uğramış otaqların bərpası üçün başqa tədbirlərə yanaşı, gübrelərdən istifade edilməsini tövsiye edirdi. O göstərirdi ki, bitkilər tərəfindən torpaqdan ixrac olunan qida maddələrini gübreşəklində torpağa qaytarmaq zəruridir.

Həsən bəy Zərdabinin hələ 130 il bundan əvvəl söylədiyi fikirlər bu gün də müasir aqrokimya elmininəsinə təşkil edir. Beləliklə, Həsən bəy Zərdabi bitkilərin qida sisteminin qurulmasının labüdüyüni tövsiyə edirdi və bununa əlaqədar proqnozlar verirdi. Göründüyü kimi, vətənin bu dahi oğlu elmin, xüsusilə, təbiet elmlərinin Yer kürsində ve biosferde yerini göstərmiş, insan cəmiyyətinin inkışafında onların rolunu üzə çıxarmışdır. Eyni zamanda, Həsən bəy Zərdabi Azərbaycanda aqrokimya elminin banisi olmuş və onun əhəmiyyətini xalq arasında təbliğ etmişdir.

Həsən bəy heyvandarlığın inkışafında otaq-biçənəklərin əhəmiyyətini, güclü yem bazasının yaranmasında onların rolunu göstərmişdir. O, bitkilərin növü, məhsuldarlığı, yemin keyfiyyəti haqqında, otaq və biçənəklərin ot durumunun yaxşıdırılmasına haqqında da tövsiyələr vermişdir. Əsərlərinən göründüyü kimi, Həsən bəy həm

də geobotanikani dərinden örenmişdir və bu sahədə də onun elmi görüşləri diqqətəlayiqdir.

Həsən bəy Zərdabi heyvandarlığın inkışafında müstəsna əhəmiyyət kəsb edən, təbii yem bazası hesab olunan örüş-otlaq sahələrində müşahidələr, tədqiqatlar aparmaqla hələ o zaman otaqların bitki ələmənine, botaniki tərkibinə, məhsuldarlığına və məhsulun keyfiyyət göstəricisine eroziya prosesinin təsirini müyyən etmiş, antropogen amillərin otaq eroziyasının əmələ gəlməsinə təsirini, mal-qaranın sistemsi və normadan artıq otarılmasi, torpaqkoruyucu yerquruluşu tədbirlərinin tətbiq edilməməsi neticesində otaq eroziyasının geniş yayılması səbəblərini, təbii yem sahələrində bitkilərin botaniki tərkibinde deyişiklik əmələ gələrek şirin, şirəli, qidalı, faydalı bitkilərin quru, tikanlı, alaq otları ilə əvez olunduğunu göstərməsidir. Otaqlardan səmərəli istifade olunmasını və onların yaxşılaşdırılmasını elmi əsaslarla əhaliyə başa salmışdır. Belə ki, otaqlarda zərərlərə ziyanlı bitkilərin mehv edilməsi, yeni bitkilərin toxumunu səpilməsi və sahələrdə yaxşılaşdırma məqsədile aqrotexniki tədbirlərin aparılması, gübreləmə tətbiq olunması və sair tövsiyələri örüş-otlaq

zim tarlalarımızda faydalı otlar arasında nəzəre çarpmanın çoxlu miqdardı. Müxtəlif yararsız otlar vardır. Bu yararsız otlar faydalı otlara daim yaşamaq uğrunda mübarizədədir. Bu mübarizənin sayəsində onların arasında daimi bir nisbet, məsələn, 1:100 nisbəti yaranmışdır, yeni faydalı bitkilər yararsız otlara nisbətə yüz dəfə artıq olmuşdur".


Lakin əger insan öz mal-qarasının sahibi kimi bu mübarizəye müdaxilə edirəsə və raqiblərindən birinin "indiki hada" yararsız oturlarını saxlayırsa, mübarizə şəraitinin bu cür dayışməsi mübarizə aparan tərəflər arasında ranlı daimi nisbətin dayışməsinə götərib çıxmalıdır. Belə olduqda isə əvvəlkinin tamam əksi olan bir nisbət yaranır bilər, yeni yararsız otlarda 100 dəfə çox ola bilər. ("Kaspı" qəzeti, 1901-ci il, 81-ci sayı) Məhz bu-na görə də Zərdabi faydalı bitkilərin inkışaf edib yayılması üçün xüsusi şərait yaradılmış, sünə yolla onların çoxalması məsələsinə xüsusi diqqət yetiriləməsi məsələtənən dərhal əlavə edilmişdir.

Həsən bəy Zərdabi "Torpaq, su və hava" əsərində Yer laylarının öyrənilməsi əsasında göstərir ki, Yerin ele layları var ki, orada heç bir bitki və heyvan nişanəsinə rast gəlmək olmur. Bu-

heyvanat və nəbatatın hamısı bir neçə cüft heyvan və əlefidən əmələ gəlmədir. və axırda insan dünyaya gəlmış, çünki axırınca qatın üstündə insan və onun sümüklerinin ya qeyri hissəsinin şəkli tapılır. Ondan irəli əmələ gelən qatların içinde insandan heç bir əsər yoxdur" (Həsən Məlikzadə Zərdabi. Torpaq, su və hava. Bakı, 1912, səh.7).

Həsən bəy mütləcisi çox sevdyi üçün bilik dairəsi də olduqca çox genişidir. O, görkəmli elm xadimlərindən elavə, dünən bir çox digər görkəmli alim və təbiətşünaslarının əsərləri ilə yaxından tanış olmuşdur. Yeri geldikdə Zərdabi onlardan sitatlar götürür, bəzi məsələlərdə hətta onlara öz tənqid münasibətlərini də bildirir.

Həsən bəy yaxşı biliirdi ki, kütülləri dərinden maarifləndirmək üçün yeni tipli məktəblər böyük ehtiyac vardır. O, dərk edirdi ki, mövhumat və cəhaletin, nadanlığın, savadsızlığın zehinlərde möhkəm kök saldığı, elmə həvəs göstərənlərin avam camaat tərəfindən lağla qoyulduğu, lənətləndirildiyi bir şəraitde yeni tipli məktəblərə dünən yəni elmlər uğrunda açıq mübarizə aparmaq o qədər də asan deyil. Buna görə də o, böyük ümidi bəslədiyi gencələrə müraciət edərək, onları elmi bilik-



nun səbəbi də Yer əvvəllerin çox isti olmuşdur. Yerin axır qatlarında bitki və heyvan nişanələrinə və lap axır qatlarında insan sümüklerinin qalıqlarına rast gelinir. Her bir laydakı qalıqlar aydın surətdə sübut edir ki, bitki və heyvan növləri sadədən merkkəbə doğru, ilk adı formalardan ali formalara doğru inkişaf etmişdir.

Həsən bəy Zərdabi istər bitkilərin, heyvanların və isterse də insanın əmələ gəlməsində ümumən qohumluğunu olduğunu göstərək yazdı: "Mezur qatlıarda olan heyvanat və nəbatatın şəkillərini müləhizə edəndə məlum olur ki, Yer üzündə əvvəl nəbatat, sonar heyvanat əmələ gəlmış və hər qonşu qatların heyvan və əlefiyatı bir-biri ilə çox oxşayır, amma uzaqda olan qatın sakinlərinə az oxşayır və bir də axırda əmələ gələn heyvanat və nəbatatları bizim zəmanəmizin heyvanat və nəbatatına çox oxşayır".

Amma bunların içinde ele heyvan var ki, indiki heyvanların iki qismindən oxşayır. Məsələn, qanadlı kertenkele olubdur ki, hem qışa və hem də bizim kertenkeleyə oxşayır. Xülasə, bizim zəmanənin iki qismi heyvana oxşayan heyvanların şəkli çoxdur. Bundan beş qayıyas etmək olur ki, bizim zəmanədə

lərə yiylənəmək üçün elm təhsil etməyə, bu yolda qarşılaşıdları çətinliklərə, təqib və təzyiqlərə sına gərməyə, mübariz olmağa, qorxub çəkinməməyə səsləyirdi.

Hələ 70-ci illərdə Zərdabi gəncələrə xitab edərək yazdı: "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlığımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib əfalinizi şəriatə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəkdir. Amma inşaf deyil beş gün ömrün lazımdan ötrü milləti, qardaşlığımızı atıb, kor və sərgərdən qoysınız. Qoşşuların sizə həc vətsin, mollaların qarət oxusun, avamünas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz, bışak gələcəkdə millətin gözü açılanda siz şəhid hesab edib, sizə rəhmət oxuyaçaq. ("Əkinçi" qəzeti, 1876-ci il, 11-ci sayı).

Həsən bəy Zərdabi əsas diqqətini döyüvi elmlərə və onları tədris edəcək yeni tipli məktəblərə yetirirdi. O, "Əkinçi" qəzeti sahifələrində qeyd edirdi ki, elmi-əbdan və elmi-ədyan aqmaqdə məqsədizim elmi-əbdandan bixəber olmağımızın səbəblərini və onun əlacını göstərməkdir" "Əkinçi" qəzeti, 1877-ci il, 6-ci sayı).

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur